

Türk elleri: Saxa-Yakutiya TÜRKLERİ (2)

Eziz Mustafa

Türk dünyası ile olağanların bergusunda ise onların qoruyub saxladıkları milli-etnik aneneler mühüm rol oynayır. Saxa Türklerinin folklor nümunelerini toplayan şahşur tədqiqatçı alim, folklorşunas A.E.Kulakovski yazır: "Xristianlaşdırma yakutlara böyük zarba vurdur ve onların keçmiş olağanlarının büyük hissini qırdı. Neticədə saxalular nə xristian kimi xristian, nə da asıl yakut kimi yakut ola bildilər, alababat bir qövmə cevirlərdir".

Bununla belə, Kulakovski yakutların folklor nümunelerinin, milli-etnik anenelerinin digər türk xalqlarının adat-anenelerindən ciddi səkildə fərqlənmədiyi qonaqtındır. Yakut-saxalıların inanclarında görə, kainat üst, orta və aşağı qatlardan ibarətdir. Üst qat özü da üç hissəyə bölündür. Qədim Saxa miflərinə görə, üst qatın hissələri 9 mərtəbədən ibarətdir. Bu mərtəbələrin har biri başarıyyətin idarə olunmasında özünəməxsus funksiyaları hətta kecirdir. Orta və aşağı qatlarda belə rəngarənglik yoxdur. Yakut-saxalıların dini inanclarına görə, orta qatda Yer kürəsi yerləşir. İnsanlar və bütün canlılar da bu qatda yaşayırlar. Qədim yakut inanclarında orta əsr sufi tariqətlərinin xatrlarından bir inanc var. Saxa-yakut inanclarında deyilir: "Allah hər bir insanın qəlbindədir. İnsan Allahu qayda-qanunlanna əməl etsə, o anlı bir varlıq - paklıq mərtəbəsinə ucalı bilər".

Amma qədimi yakutlar sahənə belə hesab edirdilər ki, Allah bir deyil, bir neçədir. Yakut inanclarına görə, sər allahları "Abaxırlar" insanlara zərər vururlar. "Ayi" adlanan allahlar isə insanları xeyir verir, da gündə kömaya gəlirlər. Ona görə da insanlar "Ayi"nın şərafına qurbanlar kasırlar. Bu qrupa aid edilən allahların hər birinin öz funksiyası var. Məsələn, qədim yakut mifologiyasına görə, Yun-Yut, Tass Olbooxton, Ongürük Kyauşas Qırına Ayı və digərləri kainatın yaradıcılarındandır və onlar 9-9 qatda yaşayırlar. Ulu Toyen isə samanları himaya edir. Yakutlarda Ayusit və İexsim adlı qadın allahları da var. Onların vazifəsi yeni anadan olan usaqları himaya etməkdir. Yeri gəlməskən, qeyd edək ki, Anadoluda və ona bitişik ərazilərdə qadınları mühafizə edən allah Umay adlanıb. Umaya Ayusit eyni funksiyarı hayata kecirdir. Bu da saxalıların türk xalqlarının eyni kökündə olmalarından irali golur. Saxalıların dünya barədə təsəvvürləri türk xalqlarının təsəvvürləri ilə, demək olar ki, üst-üstə düşür. Onların qədimdən günümüze qədər galib çatan anenelerinin qoruyub saxlanması üçün həzər müəyyən tədbirlər hayata keçirilir. Öz qar-

dim köküna qayıdış isə Saxa-yakut-lar üçün milli varlıqlarının qorunub saxlanması deməkdir.

Genişqalbli, qonaqpərvər və avropalılardan istedadlı saxa-yakutiya türkləri

Yakutiya-Saxa türklərini ilə iştir qədim, istər də günümüzdəki türkləri birləşdirən bir mühüm amil də onların qonaqpərvərliyi, mardlılıq əliaqələgi, ham də elma, təhsilsə böyük diqqət verməlidir. Belə demək mümkünsə, sivilizasiyadan uzaq soyuq və səxətlə arazilərdə yaşayan Yakutiya-Saxa türkləri olduqca elmlidirlər. Onlarda elma olan həvəsi görənlər buna

la tarüş olandan sonra onlar haqqında nə qədər çox yanıldığını anlıdım. Yakutlar sadə, geniş-qalbli, qonaqpərvər, mərd xalqıdır. Rusiya-nın mərkəzində onlar haqqında deyilən bir qədər sadə və avam, ya da heç də axmaq, geri-dəqalımsız deyillər. Onlar olduqca savadlı, elmildirlər və hətta elmi istedadları baxımdan avropalılardan daha üstündürler. Tayqa hayatı onlarda bəzi özünəməxsus sərt xarakter formalaşdırısa da, onlar çox alicançı insanlardır. Mən burada yasadığım illərdə yakutların coxu ilə dostluq etdiləm və onlarda heç vaxt avropalılara xas olan kin-küdərət, takəbbürliyik, özünü hamdan üstün tutmaq kimi mənfi həllər gör-

Saxa Yakutiya türkləri Orta Asiya (Türkistan) türklərini xatırladırlar. Onlar da Orta Asiyadakı soydasalar kimi heyvandarlıq böyük əhamiyyət verirlər. Yakutiya inşkləri və atları dünyada soyugadavamlı, sağlam heyvanlar hesab edilirlər. İsti yelərin mal-qarşısına xas olan xəstəliklərə onlar arasında, demək olar, rast galinmir. Vaxtilə yakutlarda hər evdə on azı iki-tüc inək, bir at olub. Adətn, Saxa Yakutiya türklərindən danışarkan onları daha çox maral saxlayan xalq hesab edirlər. Lakin şimalda yaşayan digər xalqlarla müqayisədə yakutlarda qeyd etdiyimiz kimi, inək və at saxlamaga daha böyük əhəmiyyət verilib. Sovet hakimiyyəti illərində Yakutiya-da maralçılıq inkişaf etdirilsə də, SSRİ dağıldan sonra şəhəri yenidən inək və at saxlamaya üstünlük verdi. Bu gün yakutlar arasında marallardan daha çox qoşqu heyvanı kimi istifadə edirlər. Atın, adətn, hərəkət edə biləmədiyi qarlı ərazilərdə marallar asanlıqla hərəkət edir və yüksək uzaq məsafələrə dərrib apara bilirlər. Bündən əlavə, Saxa-Yakutiya türklərindən yaşadıqları tabii şəraitdə alaqdar olaraq baliqçılıq da geniş inkişaf edib. Yakutlarda digər türk xalqları kimi it saxlamama, onlardan müxtəlif məqsədlər üçün istifadə edilməsinə böyük yər verilib. Hələ qədim zamanlardan yakutlar sərt şəraitdə yaşamaya qadir olan və belə demək mümkünsə, yakut köçərlərini ən vəhşi heyvanlardan mühafizə etməyə qadir olan yakut köpəkləri yetişdirilər. Bu köpəklər ayını, hətta palangi belə parçalanmağa qadir hesab edilirlər. Yakutlarda xüsusi yonulan köyüldən hazırlanan ağac balıqanlı-yurtlar və üzəri ağaçqayın qabıqları ilə örtülen urasalar geniş yayılıb. XX əsrin avvalarından başlayaraq, yakutlar dəha sivil evlər inşa etməyə başladılar. Lakin kəndlərdə yənə də ənənəvi evlər inşa edilir. Cənubi sərt soyuga yalnız belə evlər davam gətirir. Yeri gəlməskən, onu da deyək ki, Yakutiya-də dənəyanın ən zəngin almaz mədənləri yerləşir. Rusiyadan alırmaz ehtiyatlarının, demək olar 60-70 faizini Yakutuya verir. Qeyd edək ki, Yakutiyada həm də dünyada ən böyük hesab edilən Elkon uran yataqları yerləşir. Elkon uran yataqlarının ehtiyatları 344 min ton hesab edilir. Buna paralel olaraq, Yakutiyadakı Elqin kömür yataqları var. Rusiyada Yakutiya-da digər qıymətli metallar da olduğundan burada mədən sənayesi inkişaf edib və natiçədə müasir qəsəbələr, şəhərlər salınıb. Bu da, öz növbəsində, ölkənin paytaxtı Yakut şəhərinin bölgənin elm mərkəzinə çevrilməsində önemli rol oynayır.



heyran qalırlar. Hələ çarizm dövründə inqilabi fəaliyyətinə görə Yakutiya sürgün edilən və burada 12 il sürgün hayatı yaşayan şahşur inqilabçı yazar Nikolay Černisevski yakutların qonaqpərvərliyinə, açıqqalbli olmalarına, mardılıklarına, elma olan böyük havoslarına heyran qalaraq özünü itirmədi. Sonraları yakutlarla bağlı Černisevski belə yazmışdır: "Mən dönyünün sonunda, elm və texnikanın, sivil inkişafın gedib çatmadığı Yakutiya sürgün edilərən burada qaz qala orta asrlara döşəcəyimi, 100 illər bundan əvvəlki dövrlə qarsılışacağınu düşünürüm. Amma yakutlarla, bu uzaq soyuq və eyni zamanda əşrəngiz olkədə yaşayınlar-



mədim. Yakutlar mənvi keyfiyyətlərinə görə sivil Avropanıdan insanların qat-qat üstündürər və bunu açıq səkildə etiraf etmək lazımdır". Černisevski sürgündən qayıdından sonra ətrafindakılara, dəst-tanışlannı deməsi ki, əgər mənvi baxımdan saf insan olmaq, pavlıqlıdan, kindən-küdərədən, pis işlərdən əlaqələrinə isteyirsinizsə, onda gedin yakutların yanında yaşayın, onlardan ənsənlilik, yaradılına sevgi və məhabət dərsi öyrənin. Ruhən və mənən Rusiyadan cırğabınan yalnız Yakutiya-da təmizlənə, saflaşa bilərsiniz..."

Maişat, adat və ənənə

Maişat, təsərrüfat adat-ənənə baxımdan